

FƏALİYYƏT PLANININ TƏSDİQİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRİNİN
ƏMRİ

№ 937

10 iyul 2009-cu il

«2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli 295 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə

ƏMR EDİRƏM

1. «2009-2013-cu illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli 295 nömrəli Sərəncamının icrası ilə bağlı Təhsil Nazirliyinin fəaliyyət planı təsdiq edilsin (əlavə olunur).

2. Təhsil Nazirliyinin müvafiq şöbələrinə, ali təhsil müəssisələrinin rəhbərlərinə, Təhsil Problemləri İnstitutuna (**A.Mehrabov**) tapşırılsın ki, fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin müəyyən olunmuş müddətdə həyata keçirilməsini təmin etsinlər.

3. Aparatın rəhbəri (**İ.Pirməmmədov**) və Ali və orta ixtisas təhsili şöbəsinin müdiri (**İ.Mustafayev**) bu əmrədən irəli gələn zəruri tədbirləri həyata keçirsinlər.

4. Əmrin icrasını öz üzərimə götürürəm.

MİSİR MƏRDANOV

Təhsil Nazirinin 10,07 2009-cu il tarixli
937 nömrəli əmri ilə təsdiq edilmişdir

**“2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli 295 nömrəli Sərəncamının icrası ilə bağlı**

**T Ə H S İ L N A Z İ R L İ Y İ N İ N
FƏALİYYƏT PLANI**

№	İstiqamətlər üzrə tədbirlər	İcraçılar	İcra müddəti (illər üzrə)					
			2009	2010	2011	2012	2013	
1	Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə Elmi-Koordinasiya Şurasının yaradılması	Təhsil Nazirliyi	+					
1. Ali təhsilin normativ hüquqi bazası								
1.1.	Ali təhsilin mövcud normativ hüquqi bazasının Bolonya Bəyannaməsinin müddəalarına və beynəlxalq təcrübəyə uyğunlaşdırılması	Ali və orta ixtisas təhsili, İqtisadiyyat, Elm, Beynəlxalq əlaqələr, Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması, Təhsilin idarə olunmasının məlumat sistemləri, Təhsil sisteminin informasiyalaşdırılması	+	+	+	+	+	+

		şöbələri, Təhsil Problemləri İnstitutu, ali təhsil müəssisələri					
1.1.1.	İşçi qrupunun yaradılması	Ali və orta ixtisas təhsili şöbəsi	+				
1.1.2.	Boloniya deklarasiyasının müddəalarını həyata keçirmək üçün xarici ölkələrin normativ sənədlərinin əldə edilməsi və öyrənilməsi	İşçi qrupu	+				
1.1.3.	Ali təhsilin mövcud normativ hüquqi bazasının monitorinqi	İşçi qrupu	+				
1.1.4.	Respublikanın ali təhsilini beynəlxalq təcrübəyə uyğunlaşdırmaq məqsədilə onun fəaliyyətini tənzimləyən normativ sənədlərin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması	İşçi qrupu	+				
1.1.5.	Normativ sənədlərin hazırlanması, təsdiqi və tətbiqi	İşçi qrupu, Təhsil Nazirliyinin aidiyyəti şöbələri, ali təhsil müəssisələri		+	+	+	+
1.2.	Ali məktəblərdə elmi-tədqiqat işlərinə investisiyaların və büdcədənəkar vəsaitlərin cəlb olunmasını təmin edən normativ hüquqi bazanın yaradılması	Ali və orta ixtisas, Elm, İqtisadiyyat şöbələri, ali təhsil müəssisələri	+	+			
1.2.1.	İşçi qrupunun yaradılması	Ali və orta ixtisas təhsili, Elm, İqtisadiyyat şöbələri	+				
1.2.2.	Ali məktəblərdə elmi-tədqiqat işlərinə investisiyaların və büdcədənəkar vəsaitlərin cəlb olunmasını təmin edən mövcud normativ hüquqi bazanın monitorinqi	İşçi qrupu	+				
1.2.3.	Ali məktəblərdə elmi-tədqiqat işlərinə investisiyaların və büdcədənəkar vəsaitlərin cəlb olunmasını təmin edən normativ hüquqi bazanın yaradılması üçün tələb olunan sənədlərin siyahısının müəyyən edilməsi	İşçi qrupu	+				
1.2.4.	Ali məktəblərdə elmi-tədqiqat işlərinə investisiyaların və büdcədənəkar vəsaitlərin cəlb olunmasını təmin edən normativ hüquqi bazanın yaradılması üçün tələb olunan sənədlərin hazırlanması və təsdiqi	Elm, Ali və orta ixtisas təhsili, İqtisadiyyat şöbələri, ali təhsil müəssisələri		+			
1.2.5.	Ali məktəblərdə elmi-tədqiqat işlərinə investisiyaların və büdcədənəkar vəsaitlərin cəlb olunması	Ali təhsil müəssisələri			+	+	+
1.3.	Dövlət ali təhsil müəssisələri üzrə nümunəvi ştat normativlərinin hazırlanması və tətbiqi	İqtisadiyyat, ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+	+		
1.3.1.	İşçi qrupunun yaradılması	İqtisadiyyat, ali və orta ixtisas	+				

		təhsili, şöbələri					
1.3.2.	İşçi qrupu tərəfindən dövlət ali təhsil müəssisələri üzrə mövcud ştat normativlərinin nəzərdən keçirilməsi və beynəlxalq təcrübəyə uyğun olaraq onların yeniləşdirilməsi üçün təkliflərin hazırlanması	İşçi qrupu	+				
1.3.3.	Dövlət ali təhsil müəssisələri üzrə və beynəlxalq təcrübəyə uyğun nümunəvi ştat normativlərinin hazırlanması və təsdiqi	İşçi qrupu, İqtisadiyyat, ali və orta ixtisas təhsili şöbələri		+			
1.3.4.	Dövlət ali təhsil müəssisələrində mövcud ştatların yeni normativlərə uyğunlaşdırılması və optimallaşdırılması	İqtisadiyyat şöbəsi, ali təhsil müəssisələri		+	+		
2. Ali təhsilin məzmunu və təlim texnologiyaları							
2.1.	Ali təhsil pillələri (bakalavriat və magistratura) üzrə ixtisasların (proqramların) beynəlxalq təcrübəyə, Avropa ixtisas kataloquna və əmək bazarının tələblərinə uyğun yeni təsnifatının hazırlanması, təsdiqi və tətbiqi ¹	Ali və orta ixtisas təhsili, İqtisadiyyat şöbələri, ali təhsil müəssisələri	+	+			
2.1.1.	Ali təhsilin magistratura pilləsi üzrə ixtisasların (proqramların) beynəlxalq təcrübəyə, Avropa ixtisas kataloquna və əmək bazarının tələblərinə uyğun yeni təsnifatının hazırlanması və təsdiqi	Ali və orta ixtisas təhsili, İqtisadiyyat şöbələri, Təhsil Problemləri İnstitutu, ali təhsil müəssisələri		+			
2.1.2.	Ali təhsilin magistratura pilləsi üzrə ixtisasların (proqramların) Avropa ixtisas kataloquna və əmək bazarının tələblərinə uyğun yeni təsnifatının tətbiqi	Ali və orta ixtisas təhsili, İqtisadiyyat şöbələri, ali təhsil müəssisələri		+			
2.2.	İxtisaslar (proqramlar) üzrə Avropada tətbiq olunan Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğunlaşdırılmış yeni dövlət təhsil standartlarının hazırlanması	Ali və orta ixtisas təhsili şöbəsi, nazirliyin elmi-metodiki bölmələri, Təhsil problemləri institutu, ali təhsil müəssisələri	+	+			
2.2.1.	Bakalavr pilləsi yeni dövlət təhsil standartlarının hazırlanması üçün işçi qruplarının yaradılması ²	Ali və orta ixtisas təhsili şöbəsi	+				
2.2.2.	İşçi qrupları tərəfindən bakalavr ixtisasları (proqramlar) üzrə Avropada tətbiq olunan Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğunlaşdırılmış yeni dövlət təhsil standartlarının layihələrinin hazırlanması və müzakirəsi	Ali və orta ixtisas təhsili şöbəsi, nazirliyin elmi-metodiki bölmələri, Təhsil problemləri institutu, ali təhsil müəssisələri	+				

¹ Ali təhsilin bakalavr pilləsi üzrə ixtisasların (proqramların) beynəlxalq təcrübəyə, Avropa ixtisas kataloquna və əmək bazarının tələblərinə uyğun yeni təsnifatı artıq hazırlanmış və Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir.

² Təhsil Nazirinin əmri ilə yeni dövlət təhsil standartlarının hazırlanması üçün işçi qrupları yaradılmışdır.

2.2.3.	Bakalavr ixtisasları (proqramlar) üzrə Avropada tətbiq olunan Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğunlaşdırılmış yeni dövlət təhsil standartlarının təsdiqi və tətbiqi	Ali və orta ixtisas təhsili şöbəsi, ali təhsil müəssisələri	+					
2.2.4.	Magistr ixtisasları (proqramlar) üzrə Avropada tətbiq olunan Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğunlaşdırılmış yeni dövlət təhsil standartlarının hazırlanması üçün işçi qruplarının yaradılması.	Ali və orta ixtisas təhsili şöbəsi, ali təhsil müəssisələri	+	+				
2.2.5.	İşçi qrupları tərəfindən magistr ixtisasları (proqramlar) üzrə Avropada tətbiq olunan Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğunlaşdırılmış yeni dövlət təhsil standartlarının layihələrinin hazırlanması və müzakirəsi	Ali və orta ixtisas təhsili şöbəsi, nazirliyin elmi-metodiki bölmələri, Təhsil problemləri institutu, ali təhsil müəssisələri						
2.2.6.	Magistr ixtisasları (proqramlar) üzrə Avropada tətbiq olunan Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğunlaşdırılmış yeni dövlət təhsil standartlarının təsdiqi və tətbiqi	Ali və orta ixtisas təhsili şöbəsi, ali təhsil müəssisələri						
2.3.	Tədris plan və proqramlarının, təhsil resurslarının (dərsləklərin, dərs vəsaitlərinin və s.) hazırlanması, zəruri hallarda alınması, onların tərcüməsi və tətbiqi	Ali və orta ixtisas təhsili şöbəsi, ali təhsil müəssisələri, dərslək müəllifləri	+	+	+	+	+	+
2.3.1.	Ali təhsil pillələri (bakalavriat və magistratura) üzrə yeni dövlət təhsil standartlarına uyğun olaraq ixtisaslar üzrə tədris plan və proqramlarının hazırlanması	Ali və orta ixtisas təhsili, Dərslək və nəşriyyat şöbələri, ali təhsil müəssisələri	+	+				
2.3.2.	İxtisaslar üzrə dövlət təhsil standartlarına uyğun olaraq təhsil resurslarının (dərsləklərin, dərs vəsaitlərinin və s.) hazırlanması, zəruri hallarda alınması, onların tərcüməsi və tətbiqi	Ali və orta ixtisas təhsili, Dərslək və nəşriyyat şöbələri, ali təhsil müəssisələri, dərslək müəllifləri	+	+	+	+	+	+
2.4.	Baza və əlavə təhsil (ixtisasartırma və yenidənhazırlanma) üçün tədrisin innovasiya metodikalarının, materiallarının və tətbiqi proqram təminatının hazırlanması	Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması, ali və orta ixtisas təhsili, Dərslək və nəşriyyat şöbələri, Azərbaycan Müəllimlər İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu	+	+	+	+	+	+
2.4.1.	Ali məktəblərin professor müəllim heyəti üçün yeni pedaqoji texnologiyaları, innovasiya metodikalarını və interaktiv təlim metodlarını əks etdirən materialların hazırlanması	Ali və orta ixtisas təhsili, Təhsilin idarə olunmasının məlumat sistemləri şöbələri, ali	+					

		təhsil müəssisələri						
2.4.2.	Ali məktəblərin professor müəllim heyəti üçün yeni pedaqoji texnologiyalar, innovasiya metodikaları və interaktiv təlim metodları üzrə seminarların və ixtisasartırma proqramlarının hazırlanması və həyata keçirilməsi	Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması, ali və orta ixtisas təhsili şöbəsi, ali təhsil müəssisələri		+				
2.4.3.	Ali təhsil müəssisələrində tədris prosesində yeni pedaqoji texnologiyaların, innovasiya metodikalarının və interaktiv təlim metodlarının geniş tətbiqinin təmin edilməsi	Ali və orta ixtisas təhsili şöbəsi, ali təhsil müəssisələri		+	+	+	+	+
2.4.4.	Əlavə təhsilin (ixtisasartırma və yenidənhazırlanma) müasirləşdirilməsi və rəqabət prinsipinin formalaşdırılması üçün yeni model və mexanizmlərin işlənilməsi	Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi, Azərbaycan Müəllimlər İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu	+	+	+	+	+	+
2.4.5.	Əlavə təhsil sistemində dinləyicilərin tələbat və ehtiyaclarının müəyyən edilməsi üçün təkmil mexanizmin işlənilməsi	Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi, Azərbaycan Müəllimlər İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu	+	+	+	+	+	+
2.4.6.	Əlavə təhsil sistemində dinləyicilərin tələbat və ehtiyaclarını nəzərə alan, yeni model və mexanizmlərə uyğun çevik təlim proqramlarının hazırlanması və tətbiqi	Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması, Dərslük və nəşriyyat şöbələri, Azərbaycan Müəllimlər İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu	+	+	+	+	+	+
2.5.	Zəruri ədəbiyyatların və interaktiv tədris kurslarının elektron versiyasının hazırlanması	Təhsilin idarə olunmasının məlumat sistemləri, ali və orta ixtisas təhsili şöbələri, Təhsil Sisteminin İncəməsi və İncəməsi idarəsi, ali təhsil müəssisələri, dərslük müəllifləri	+	+	+	+	+	+
2.5.1.	Hazırlanacaq elektron versiyalı zəruri dərslüklərin siyahısının müəyyənləşdirilməsi	Ali təhsil müəssisələri	+	+	+	+	+	+

2.5.2.	Müəyyən olunmuş siyahı üzrə dərslərlərin hazırlanması	ali təhsil müəssisələri, dərslərlərlə müəllifləri	+	+	+	+	+
2.6.	Məsafədən (distant) təhsilin təşkili	Təhsilin idarə olunmasının məlumat sistemləri, Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması, ali və orta ixtisas təhsili, İqtisadiyyat şöbələri, Təhsil Sisteminin İncematlaşdırılması idarəsi, ali təhsil müəssisələri	+	+	+	+	+
2.6.1.	İşçi qrupunun yaradılması	Ali və orta ixtisas təhsili şöbəsi	+				
2.6.2.	Ali məktəblərdə məsafədən (distant) təhsilin tətbiqinin maddi-texniki və metodiki təminatının mövcud vəziyyətinin monitorinqi	İşçi qrupu	+				
2.6.3.	Ali təhsil pillələrində (bakalavriat və magistratura) və əlavə təhsil sistemində məsafədən (distant) təhsilin konseptual əsaslarının işlənilməsi	İşçi qrupu		+			
2.6.4.	Distant təhsil üzrə reqlamentləşdirici sənədlərin hazırlanması və təsdiqi	ali və orta ixtisas təhsili, Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması, İqtisadiyyat şöbələri, ali təhsil müəssisələri		+	+	+	+
2.6.5.	Distant təhsilin təşkili üzrə professor-müəllim heyətinə trening və seminarların keçirilməsi	Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması, ali və orta ixtisas təhsili, İqtisadiyyat şöbələri, ali təhsil müəssisələri		+	+	+	+
2.6.6.	Distant təhsilin həyata keçirilməsi üçün zəruri ilkin materialların və metodiki vəsaitlərin hazırlanması	Ali təhsil müəssisələri		+	+	+	+
2.6.7.	Distant təhsilin həyata keçirilməsi, monitorinqi və təkmilləşdirilməsi	Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması, ali və orta ixtisas təhsili şöbələri, İşçi qrupu, ali təhsil müəssisələri			+	+	+
2.7.	Tədris prosesində informasiya texnologiyalarının tətbiqi üçün elmi-metodiki tövsiyələrin hazırlanması	Ali və orta ixtisas təhsili, Təhsil sisteminin informasiyalaşdırılması şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+

2.7.1.	Təhsil Nazirliyinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının İKT üzrə mütəxəssislərindən ibarət işçi qrupunun yaradılması	Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası müvafiq qurumları	+					
2.7.2.	İşçi qrupu tərəfindən ali təhsil müəssisələrində tədris prosesində informasiya texnologiyalarının tətbiqinin monitorinqi, onun əhatə dairəsinin genişləndirilməsini təmin edən maddi-texniki və metodiki təminatın gücləndirilməsi barədə təkliflərin hazırlanması	İşçi qrupu, ali təhsil müəssisələri	+					
2.7.3.	İşçi qrupu tərəfindən tədris prosesində informasiya texnologiyalarının tətbiqi üçün elmi-metodiki tövsiyələrin hazırlanması və nəşri	İşçi qrupu, Təhsil sisteminin informasiyalaşdırılması şöbəsi, ali təhsil müəssisələri		+				
2.8.	Bolonya Bəyannaməsinin əsas prinsiplərinin tətbiqi ilə bağlı müasir informasiya və elmi-metodiki təminatın (Təhsil Nazirliyinin xüsusi veb-portalının, dərslik, dərs və elmi-metodiki vəsaitlərin və s.) yaradılması	Təhsil sisteminin informasiyalaşdırılması, ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+	+
2.8.1.	Təhsil Nazirliyinin xüsusi veb-portalının yaradılması	Ali və orta ixtisas təhsili, Təhsil sisteminin informasiyalaşdırılması şöbələri	+					
2.8.2.	Ali təhsil müəssisələrinin xüsusi veb-portalının yaradılması	Ali təhsil müəssisələri		+				
2.8.3.	Bolonya Bəyannaməsinin əsas prinsiplərinin tətbiqi ilə bağlı müasir informasiya və elmi-metodiki təminatın (dərslik, dərs və elmi-metodiki vəsaitlərin və s.) yaradılması	Ali təhsil müəssisələri		+	+	+	+	+
2.9.	Bolonya prosesinin əsas sənədlərinin mütəmadi tərcüməsi, nəşri və ali məktəblər arasında yayılmasının təmin edilməsi və müvafiq məcmuənin nəşrinin təşkili	Ali və orta ixtisas təhsili, Dərslik və nəşriyyat şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+	+
2.9.1.	Ali məktəblərdə beynəlxalq təhsil məkanının inteqrasiya üzrə qurumların yaradılması	Ali təhsil müəssisələri	+	+				
2.9.2.	Yaradılmış qurumlar tərəfindən Bolonya prosesinin əsas sənədlərinin mütəmadi tərcüməsi, nəşri və ya müvafiq məcmuənin nəşrinin təşkili	Ali təhsil müəssisələrinin müvafiq qurumları	+	+	+	+	+	+
2.10.	Ali təhsil sisteminin dünya və Avropa məkanına inteqrasiyası ilə bağlı hüquqi normativ və tədris sənədlərində istifadə edilən əsas anlayışların və terminlərin unifikasiyasının təmin olunması	Ali və orta ixtisas təhsili şöbəsi, ali təhsil müəssisələri	+	+				

2.10.1.	İşçi qrupunun yaradılması	Ali və orta ixtisas təhsili şöbəsi	+					
2.10.2.	Ali təhsil sisteminin dünya və Avropa məkanına inteqrasiyası ilə bağlı hüquqi normativ və tədris sənədlərində istifadə edilən əsas anlayışların və terminlərin müəyyən edilməsi və onların unifikasiyasının təmin olunması	İşçi qrupu	+					
2.10.3.	Əsas anlayışların və terminlərin əks etdirən qlosarinin hazırlanması və ali məktəblər arasında yayılmasının təmin edilməsi	İşçi qrupu, ali və orta ixtisas təhsili şöbəsi, ali təhsil müəssisələri, dərslük müəllifləri, ali təhsil müəssisələrinin mütəxəssisləri		+				
2.11.	Ali məktəblərdə kredit sisteminin tətbiqi ilə bağlı tədbirlərin (simpozium, konfrans, seminar, treninqlər və s.) həyata keçirilməsi	Ali və orta ixtisas təhsili, Elm şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+	+
2.11.1.	Ali məktəblər üzrə tyutorların hazırlanması	Ali təhsil müəssisələri	+	+	+	+	+	+
2.11.2.	Professor-müəllim heyətinin Avropa Kredit Transfer Sisteminin əsas müddəaları ilə müəllim və tələbələrin maarifləndirilməsi məqsədi ilə tərtib olunmuş cədvəl üzrə ayrı-ayrı ali məktəblərdə seminarların keçirilməsi	Ali təhsil müəssisələri	+	+	+	+	+	+
2.11.3.	Kredit sisteminin tətbiqi ilə bağlı əldə edilən nailiyyətlərin və müsbət təcrübənin yayılması və problemlərin müzakirə edilərək həll edilməsi məqsədi ilə bir dəfə respublika konfransının keçirilməsi	Ali və orta ixtisas təhsili, Elm şöbələri	+	+	+	+	+	+
2.11.4.	Kredit sisteminin tətbiqi ilə bağlı beynəlxalq səviyyədə əldə edilən nailiyyətlər və müsbət təcrübə ilə tanış olmaq məqsədi ilə iki ildə bir dəfə Beynəlxalq Simpoziumun keçirilməsi	Ali və orta ixtisas təhsili, Beynəlxalq əlaqələr, Elm şöbələri			+			+
2.12.	Beynəlxalq təcrübəyə uyğun olan fənn proqramlarının formatının müəyyənləşdirilməsi və onların hazırlanması	Ali və orta ixtisas təhsili, ali təhsil müəssisələri	+	+	+	+	+	+
2.13.	Fasiləsiz təhsili təmin edən zəruri tədris-metodiki sənədlərin hazırlanması	Ali və orta ixtisas təhsili, Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+	+
2.13.1.	Fasiləsiz təhsilin təmin edilməsi məqsədi ilə ixtisasların yeni təsdiq edilmiş təsnifatına uyğun olaraq ali təhsilin və fasiləsiz təhsilin pillələri üzrə varisliyin təmin edilməsi	Ali və orta ixtisas təhsili, Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması	+	+	+	+	+	+

2.13.2.	Fasiləsiz təhsili təmin etmək məqsədi ilə fənlər üzrə proqramların modullar şəklində hazırlanması və tətbiqi	şöbələri, ali təhsil müəssisələri Ali və orta ixtisas təhsili, Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+
2.14.	Ali təhsil müəssisələrində mövcud ştat vahidləri çərçivəsində kurikulum və qiymətləndirmə mərkəzlərinin yaradılması	Ali təhsil müəssisələri	+	+	+	+	+
2.14.1.	Ali təhsil müəssisələrində kurikulum və qiymətləndirmə mərkəzlərinin yaradılması üçün təkliflərin hazırlanması	Ali və orta ixtisas təhsili, İqtisadiyyat şöbələri, ali təhsil müəssisələri	+	+	+		
2.14.2.	Ali təhsil müəssisələrində kurikulum və qiymətləndirmə mərkəzlərinin fəaliyyətini tənzimləyən normativ sənədlərin hazırlanması	Ali və orta ixtisas təhsili şöbəsi, ali təhsil müəssisələri		+	+	+	+
2.15.	Ali təhsil üzrə tədris sənədlərinin beynəlxalq ekspertizasının keçirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi	Ali və orta ixtisas təhsili, Xarici əlaqələr informasiya və koordinasiya şöbələri	+	+	+	+	+
2.15.1.	İşçi qrupunun yaradılması	Ali və orta ixtisas təhsili şöbəsi	+				
2.15.2.	Beynəlxalq ekspertizanın keçirilməsi ilə bağlı müvafiq beynəlxalq qurum və təşkilatların siyahısının müəyyən edilməsi	İşçi qrupu	+	+			
2.15.3.	Beynəlxalq ekspertizanı təşkil etmək üçün müvafiq təşkilat və qurumların seçilməsi və müqavilələrin imzalanması	Ali və orta ixtisas təhsili, İqtisadiyyat, Xarici əlaqələr informasiya və koordinasiya şöbələri		+			
2.15.4.	Ali təhsil üzrə tədris sənədlərinin mütəmadi olaraq beynəlxalq ekspertizasının keçirilməsi	Ali və orta ixtisas təhsili, Xarici əlaqələr informasiya və koordinasiya şöbələri		+	+	+	+
2.16.	Kadr hazırlığının məzmununun əmək bazarının tələblərinə uyğunlaşdırılması	Ali və orta ixtisas təhsili, İqtisadiyyat şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+
2.16.1.	Əmək bazarının tələblərinin öyrənilməsi məqsədi ilə ali təhsil müəssisələrində tərəfindən daimi fəaliyyət göstərən işçi qruplarının və ya müvafiq qurumların yaradılması	Ali təhsil müəssisələri	+				
2.16.2.	İşçi qrupları və ya müvafiq qurumlar tərəfindən əmək bazarının tələblərinin öyrənilməsi məqsədi ilə mütəmadi olaraq	İşçi qrupları, ali təhsil müəssisələrinin müvafiq		+	+	+	+

	monitorinqlərin keçirilməsi və kadr hazırlığının məzmununun əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün təkliflərin hazırlanması	qurumları						
2.16.3.	Ali təhsil müəssisələri üzrə kadr hazırlığının məzmununun əmək bazarının tələblərinə uyğunlaşdırılması	Ali və orta ixtisas təhsili şöbəsi, Təhsil Problemləri İnstitutu, nazirliyin elmi-metodiki bölmələri		+	+	+	+	
2.17.	Bolonya Bəyannaməsinin əsas müddələrinin tətbiqi ilə bağlı maarifləndirmə işini gücləndirmək və müsbət təcrübənin yayılmasını təmin etmək məqsədi ilə dövrü xəbərlər məcmuəsinin nəşrinin təşkili	Ali və orta ixtisas təhsili şöbəsi	+					
2.17.1.	Ali təhsil üzrə dövrü jurnalının təsis edilməsi və onun nizamnaməsini təsdiqi	Ali və orta ixtisas təhsili şöbəsi	+					
2.17.2.	Ali təhsil müəssisələrində dövrü jurnalının nəşrinin təşkili	Ali və orta ixtisas təhsili şöbəsi	+	+	+	+	+	+
3. Ali təhsilin strukturu və idarə olunması								
3.1.	Ali təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması və onların kadr hazırlığı strukturunun Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının perspektiv tələblərinə və regionların inkişafına dair Dövlət Proqramına uyğunlaşdırılması	Ali və orta ixtisas təhsili, Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması, İqtisadiyyat şöbələri, Təhsil Problemləri İnstitutu, ali təhsil müəssisələri	+	+				
3.1.1.	Ali təhsil müəssisələrinin mövcud şəbəkəsinin və kadr hazırlığı strukturunun monitorinqinin aparılması üçün işçi qrupunun yaradılması	Ali və orta ixtisas təhsili, Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması, İqtisadiyyat şöbələri						
3.1.2.	İşçi qrupu tərəfindən şəbəkəyə daxil olan ali təhsil müəssisələrinin fəaliyyətlərinin müqayisəli təhlili və şəbəkənin optimallaşdırılmasına dair təkliflərin hazırlanması	Ali və orta ixtisas təhsili, Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması, İqtisadiyyat şöbələri	+	+				
3.1.3.	Ali təhsilin bakalavr və magistr pillələrində kadr hazırlığı strukturunun Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının perspektiv tələblərinə və regionların inkişafına dair Dövlət Proqramına uyğunlaşdırılması üzrə təkliflərin hazırlanması	Ali və orta ixtisas təhsili, İqtisadiyyat şöbələri	+	+				
3.2.	Ali təhsil müəssisələrinin inkişafına yardım edən strukturların	Ali və orta ixtisas təhsili,	+	+	+	+		+

	(himayədarlar şurası, məzunlar assosiasiyası, inkişaf fondu və s.) yaradılmasının dəstəklənməsi	Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbələri, ali təhsil müəssisələri						
3.2.1.	Zəruri rəqlamentləşdirici sənədlərin müəyyən edilməsi, hazırlanması və təsdiqi	Ali və orta ixtisas təhsili, İqtisadiyyat Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbələri, ali təhsil müəssisələri	+	+				
3.2.2.	Ali məktəblərin məzunlarla əlaqələrinin gücləndirilməsi, himayədarlar şurası, məzunlar assosiasiyaları və ya məzunlar klublarının yaradılması, elmi və istehsalat fəaliyyətində, idarəetmə və biznes sahəsində əhəmiyyətli müvəffəqiyyətlər əldə etmiş məzunların ali məktəblərin həyatında fəal iştirakının təmin edilməsi, onların müxtəlif elmi, təhsil və sosial proqramların maliyyələşdirilməsinə cəlb edilməsi	Ali və orta ixtisas təhsili, Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş, İqtisadiyyat şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+	
3.2.3.	Ali təhsil müəssisələrinin mövcud idarəetmə strukturunun dünyanın qabaqcıl universitetlərinin strukturuna uyğunlaşdırılması ilə əlaqədar təkliflərin hazırlanması və həyata keçirilməsi	Ali və orta ixtisas təhsili, İqtisadiyyat şöbələri, ali təhsil müəssisələri	+	+	+	+		
3.2.4.	Ali təhsil müəssisələrində mövcud ştat vahidləri çərçivəsində müvafiq struktur dəyişikliyi hesabına uyğun ixtisasları cəmləşdirən müasir tipli qurumların (biznes məktəbləri, hüquq məktəbləri, təbiət elmləri məktəbləri, kompüter məktəbləri və s.) yaradılması ilə bağlı təkliflərin hazırlanması və həyata keçirilməsi	Ali və orta ixtisas təhsili, İqtisadiyyat şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+	
3.3.	Ayrı-ayrı ali təhsil müəssisələrinin strateji inkişaf proqramının hazırlanması və təsdiqi	Ali təhsil müəssisələri	+					
3.4.	Rektorlar Şurasının fəaliyyətinin təkmilləşdirilməsi və onun ali təhsilin idarə edilməsindəki rolunun gücləndirilməsi	Ali və orta ixtisas təhsili şəbəsi, ali təhsil müəssisələrinin rəhbərləri	+	+	+	+	+	
3.4.1.	Rektorlar Şurasının fəaliyyətini tənzimləyən normativ sənədlərin hazırlanması və tətbiqi	Ali və orta ixtisas təhsili şəbəsi	+	+				
3.5.	Ali təhsil müəssisələrinin idarə edilməsində tələbə özünüidarəetmə qurumlarının geniş iştirakına şəraitin yaradılması	Ali təhsil müəssisələri	+	+	+	+	+	
3.5.1.	Ali təhsil müəssisələrinin idarə edilməsində tələbə özünüidarəetmə qurumlarının fəaliyyətini tənzimləyən normativ sənədlərin hazırlanması	Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş, ali və orta ixtisas təhsili, İqtisadiyyat	+	+				

		şöbələri, ali təhsil müəssisələri						
3.6.	Ali təhsildə elektron idarəetmə sisteminin (“Elektron Universitetlərin”) qurulması	Ali təhsil müəssisələri	+	+	+	+	+	+
3.6.1.	Ali təhsilin informasiya məkanının inkişafını əhatə edən proqram təminatının yaradılması	Təhsil sisteminin informasiyalaşdırılması şöbələri, Təhsilin idarəolunmasının məlumat sistemləri, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+	+			
3.6.2.	İnternetə çıxışı təmin edən vahid nəql şəbəkənin yaradılması	Təhsil sisteminin informasiyalaşdırılması şöbəsi, ali təhsil müəssisələri	+	+	+			
3.6.3.	Ali təhsildə elektron idarəetmə sisteminin qurulması üçün maddi-texniki və normativ hüquqi bazanın yaradılması	Təhsil sisteminin informasiyalaşdırılması şöbələri, Təhsilin idarəolunmasının məlumat sistemləri, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+	+
3.6.4.	Ali təhsil müəssisələrində “Elektron Universitetlərin” yaradılması	Təhsil sisteminin informasiyalaşdırılması şöbələri, Təhsilin idarəolunmasının məlumat sistemləri şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+	+
3.6.5.	Ali təhsil sistemində qarşılıqlı informasiya şəbəkəsinin yaradılması	Ali və orta ixtisas təhsili, Təhsil sisteminin informasiyalaşdırılması şöbələri, ali təhsil müəssisələri						+
3.7.	Ali təhsilin vahid informasiya bazasının yaradılması	Təhsil sisteminin informasiyalaşdırılması, Təhsilin idarəolunmasının məlumat sistemləri, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil	+	+				

		müəssisələri						
3.7.1.	Təhsil Nazirliyinin ali təhsil üzrə xüsusi veb-portalının yaradılması	Təhsil sisteminin informasiyalaşdırılması, Təhsilin idarəolunmasının məlumat sistemləri, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+				
3.8.	Ali təhsil müəssisələrinin beynəlxalq təhsil assosiasiyaları və təşkilatlarına üzvlüyünün, onların qabaqcıl ali təhsil müəssisələri ilə birlikdə beynəlxalq proqramlar əsasında mütəxəssis hazırlığı aparmasının təmin olunması	Beynəlxalq əlaqələr, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+	
3.8.1.	Ali təhsil müəssisələrinin beynəlxalq təhsil assosiasiyaları və təşkilatlarına üzvlüyünün, onların qabaqcıl ali təhsil müəssisələri ilə birlikdə beynəlxalq proqramlar əsasında mütəxəssis hazırlığı aparmasının təmin olunması	Xarici əlaqələr, informasiya və koordinasiya şöbələri, Ali və orta ixtisas təhsili, ali təhsil müəssisələri	+	+	+	+	+	
4. Ali təhsildə keyfiyyətin təmin olunması								
4.1.	Ali təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi və keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi	İqtisadiyyat, Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması, Elm, Ali və orta ixtisas təhsili şöbələri	+	+	+	+	+	
4.1.1.	İşçi qrupunun yaradılması	Ali və orta ixtisas təhsili şöbəsi	+					
4.1.2.	İşçi qrupu tərəfindən ali təhsil müəssisələrində fəaliyyətin qiymətləndirilməsi və keyfiyyətə nəzarət üzrə mövcud vəziyyətin monitorinqi	İşçi qrupu	+					
4.1.3.	İşçi qrupu tərəfindən fəaliyyətin qiymətləndirilməsi, keyfiyyətə nəzarət və onun idarəedilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi	İşçi qrupu	+	+				
4.1.4.	Ali təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi və keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi üzrə beynəlxalq təcrübəyə uyğun təkliflərin hazırlanması	İşçi qrupu		+				
4.1.5.	Ali təhsil müəssisəsinin özünüqiymətləndirmə modelinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması	Ali və orta ixtisas təhsili şöbəsi, ali təhsil müəssisələri	+	+				
4.1.6.	Ali təhsil müəssisələrində fəaliyyətin qiymətləndirilməsi və	Ali və orta ixtisas təhsili	+	+	+			

	keyfiyyətə nəzarəti təmin edən müvafiq qurumların yaradılması	şöbəsi, ali təhsil müəssisələri					
4.2.	Ali təhsil müəssisələrinin akkreditasiya sisteminin təkmilləşdirilməsi	Ali və orta ixtisas təhsili şöbəsi, ali təhsil müəssisələri	+	+			
4.2.1.	Ali təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi və onun beynəlxalq ekspertizadan keçirilməsi	Ali və orta ixtisas təhsili, Xarici əlaqələr, informasiya və koordinasiya şöbələri	+	+			
4.2.2.	Ali təhsil müəssisələrinin akkreditasiyasına müvafiq beynəlxalq qurum və müstəqil ekspertlərin cəlb olunması	Ali və orta ixtisas təhsili, Xarici əlaqələr, informasiya və koordinasiya şöbələri	+	+			
4.2.3.	Təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirən qurumun yaradılması	Təhsil Nazirliyi		+			
4.3.	Ali təhsil müəssisələrində işəgötürənlərin, məzunların, valideynlərin təhsilin keyfiyyətinə nəzarətin təşkilinin təmin olunması	Ali təhsil müəssisələri		+	+	+	+
4.4.	Ali təhsildə tədrisin təşkilinin Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğunlaşdırılması	Ali və orta ixtisas təhsili şöbəsi, ali təhsil müəssisələri	+	+	+		
4.4.1.	Ali təhsildə tədrisin kredit sistemi ilə təşkilini tənzimləyən normativ bazasının Avropa Kredit Transferi Sistemi tələblərinə tam uyğunlaşdırılması	İqtisadiyyat, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+	+		
4.4.2.	Tələbələrin biliyinin qiymətləndirilmə sisteminin Avropa Kredit Transferi Sistemi tələblərinə uyğunlaşdırılması	Ali və orta ixtisas təhsili şöbəsi, Təhsil Problemləri İnstitutu, ali təhsil müəssisələri	+	+	+		
4.4.3.	Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi	Ali və orta ixtisas təhsili, İqtisadiyyat şöbələri, Təhsil Problemləri İnstitutu, ali təhsil müəssisələri	+	+	+		
4.5.	Ali təhsil sistemində müəllim və tələbə mobilliyinə şəraitin yaradılması	Ali və orta ixtisas təhsili, Xarici əlaqələr, informasiya və koordinasiya şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+
4.5.1.	Ali təhsil müəssisələrində tələbələrin mobilliyini təmin etmək məqsədilə respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə müvafiq müqavilələrin bağlanması təşkili	Beynəlxalq əlaqələr, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+

4.5.2	Bolonya Bəyannaməsinin müddəalarına uyğun olaraq müəllim və tələbə mobilliyini təmin edən sənədlərin siyahısının müəyyən edilməsi	Beynəlxalq əlaqələr, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+			
4.5.3.	Lazımi sənədlərin hazırlanması, təsdiqi və tətbiqi	Beynəlxalq əlaqələr, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+
4.6.	Ali təhsil haqqında sənədlərin qarşılıqlı tanınması mexanizminin təkmilləşdirilməsi (Bolonya Bəyannaməsinin prinsiplərinə uyğun diploma əlavənin yeni formasının yaradılması)	Ali və orta ixtisas təhsili, Xarici əlaqələr, informasiya və koordinasiya şöbələri, Təhsil sənədlərinin tanınması üzrə sektor, ali təhsil müəssisələri	+	+			
4.6.1.	Xarici ölkələrdə verilmiş ali təhsil haqqında sənədlərin tanınması (nostrifikasiyası) barədə normativ sənədlərin təkmilləşdirilməsi	Təhsil sənədlərinin tanınması üzrə sektor, Ali və orta ixtisas təhsili, Xarici əlaqələr, informasiya və koordinasiya şöbələri, ali təhsil müəssisələri	+	+			
4.6.2.	Diploma Əlavənin yeni formasının respublikanın ali təhsil müəssisələrində geniş tətbiqini təmin olunması	Ali və orta ixtisas təhsili şöbəsi, ali təhsil müəssisələri	+				
4.7.	Ali təhsil müəssisələrinin fəaliyyəti haqqında ictimai hesabat sisteminin yaradılması	İctimaiyyətlə əlaqələr, Ali və orta ixtisas təhsili şöbəsi,		+			
4.7.1.	Ali təhsil müəssisəsinin reytingini müəyyənləşdirən mexanizmin yaradılması	Ali və orta ixtisas təhsili, İqtisadiyyat, Elm, Xarici əlaqələr, informasiya və koordinasiya şöbələri, ali təhsil müəssisələri	+	+			
4.8.	Tədris prosesində tələbələrin fəallığının artırılmasını təmin edən motivasiyalar sisteminin yaradılması	Ali və orta ixtisas təhsili İqtisadiyyat, Elm, Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbələri şöbələri, ali təhsil müəssisələri		+	+	+	+
4.8.1.	Müxtəlif tələbə və tələbə-müəllim birliklərinin yaradılmasının dəstəklənməsi	Ali və orta ixtisas təhsili İqtisadiyyat, Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbələri şöbələri, ali təhsil	+	+	+	+	+

		müəssisələri						
4.8.2.	Elmi-tədqiqat və təhsil sahəsində əhəmiyyətli uğurlar əldə etmiş tələbələrin mükafatlandırılması mexanizminin işlənilməsi və həyata keçirilməsi	Ali və orta ixtisas təhsili, İqtisadiyyat, Elm, Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbələri, ali təhsil müəssisələri		+	+	+	+	+
4.8.3.	Tələbələrin sosial müdafiəsinin gücləndirilməsi, imkansız və ailəli tələbələrə müxtəlif psixoloji və maddi yardımların göstərilməsi üçün təkliflərin hazırlanması	Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş, İqtisadiyyat şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+	+
4.8.4.	Tələbələrin yaradıcı fəaliyyətə cəlb olunması və onların yaradıcılıq təşəbbüslərinin dəstəklənməsi	Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş, Elm, İqtisadiyyat, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+	+
4.8.5.	Ali təhsil müəssisələri tərəfindən “İlin bakalavri”, “İlin magistri”, müsabiqələrin keçirilməsi	Ali və orta ixtisas təhsili, İqtisadiyyat şöbələri, ali təhsil müəssisələri		+	+	+	+	+
4.8.6.	Tələbə və müəllimlərin mükafatlandırılması prosesinə digər dövlət və qeyri-hökumət təşkilatlarının cəlb edilməsi	İqtisadiyyat, Elm, Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+	+
4.8.7.	Müxtəlif adlı təqaüdlərin təsis edilməsi	İqtisadiyyat, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+	+
4.9.	Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin tədris yükünün optimallaşdırılması	İqtisadiyyat, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+				
4.9.1.	Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin tədris yükünün optimallaşdırılması barədə təkliflərin hazırlanması	Ali və orta ixtisas təhsili, İqtisadiyyat şöbələri, ali təhsil müəssisələri	+					
5. Ali təhsildə kadr hazırlığı								
5.1.	Ali təhsil sisteminin kadr potensialının və elmi-pedaqoji kadr hazırlığının Avropa standartlarına uyğun formalaşdırılması	Elm, Ali və orta ixtisas təhsili, İqtisadiyyat, Strateji təhlil, planlaşdırma və kadrların idarə	+	+	+	+	+	+

		olunması şöbələri, ali təhsil müəssisələri						
5.1.1.	Elmi-pedaqoji kadr hazırlığı aparılan ixtisasların monitorinqini aparmaq üçün işçi qrupunun yaradılması	Elm, Ali və orta ixtisas təhsili, İqtisadiyyat şöbələri	+					
5.1.2.	Elmi-pedaqoji kadr hazırlığı ixtisaslarının Bolonya Bəyannaməsinin prinsiplərinə uyğun yeni təsnifatın hazırlanması	Elm, Ali və orta ixtisas təhsili, İqtisadiyyat şöbələri		+				
5.1.3.	Yeni təsnifata uyğun ayrı-ayrı ixtisasların məzmununu müəyyənləşdirən standartların hazırlanması	Elm, Ali və orta ixtisas təhsili şöbələri		+				
5.1.4.	İxtisaslar üzrə elmi-pedaqoji kadrlara olan tələbatın müəyyənləşdirilməsi	Elm, Ali və orta ixtisas təhsili, İqtisadiyyat, Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+	+
5.1.5.	Elmi və elmi-pedaqoji kadrların attestasiyasının yeni mexanizminin hazırlanması üçün işçi qrupunun yaradılması	Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması, Elm, İqtisadiyyat, Ali və orta ixtisas təhsili şöbələri	+	+				
5.1.6.	Elmi və elmi-pedaqoji kadrların attestasiyasını tənzimləyən normativ sənədlərin hazırlanması	Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması, Elm, İqtisadiyyat, Ali və orta ixtisas təhsili şöbələri	+	+				
5.1.7.	Ölkədə və xaricdə tələbata uyğun magistr, doktor və tibb sahəsində rezident hazırlığını təmin edən müvafiq proqramın həyata keçirilməsi	Xarici əlaqələr, informa-siya və koordinasiya, Ali və orta ixtisas təhsili, İqtisadiyyat, Elm, Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbələri	+	+	+	+	+	+
5.1.8.	Mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri sahələr üzrə xaricdə professor-müəllim heyətinin ixtisasartırma və yenidən hazırlanmasını təmin etmək üçün xüsusi proqramın hazırlanması	Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması, Xarici əlaqələr, Ali və orta ixtisas təhsili, İqtisadiyyat, Elm, informasiya və koordinasiya şöbələri	+	+	+	+	+	+
5.1.9.	Ali məktəblərdə rəhbər, inzibati-idarə heyəti, elmi-pedaqoji kadrların seçilib yerləşdirilməsinin yeni qaydalarının hazırlanması	Ali və orta ixtisas təhsili, İqtisadiyyat, Elm, Strateji	+	+	+	+	+	+

	və tətbiqi	təhlil, planlaşdırma və kadrların idarə olunması şöbələri					
5.1.10.	Müəllimlik fəaliyyətinə başlamaq üçün sertifikatlaşdırma mexanizminin yaradılması və tətbiqi	Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması, İqtisadiyyat, Ali və orta ixtisas təhsili, Şəhərlər və kənd rayonları üzrə ümumtəhsil və məktəbəqədər tərbiyə şöbələri	+	+			
5.1.11.	Gənc mütəxəssislərin ucqar rayonlarda çalışmasını stimullaşdıran proqramın daha da genişləndirilməsi və müəllim çatışmazlığı probleminin aradan qaldırılması	Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması, İqtisadiyyat, Ali və orta ixtisas təhsili, Şəhərlər və kənd rayonları üzrə ümumtəhsil və məktəbəqədər tərbiyə şöbələri	+	+	+	+	+
5.1.12.	Ümumtəhsil məktəbləri müəllimlərinin fəaliyyətə və peşə ustalığına görə stimullaşdırılması sisteminin yaradılması	Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması, İqtisadiyyat, Şəhərlər və kənd rayonları üzrə ümumtəhsil və məktəbəqədər tərbiyə Ali və orta ixtisas təhsili şöbələri	+	+	+	+	+
5.2.	İqtisadiyyatın kadr potensialının yeni tələblərə uyğun formalaşdırılması	Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması, İqtisadiyyat, Şəhərlər və kənd rayonları üzrə ümumtəhsil və məktəbəqədər tərbiyə Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+
5.2.1.	Kadr tələbatını müəyyənləşdirmək məqsədi ilə əmək bazarının monitorinqinin keçirilməsi ilə bağlı işçi qrupunun yaradılması	Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması, İqtisadiyyat, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+
5.2.2.	Respublika iqtisadiyyatının və sosial sferasının kadr hazırlığına olan tələbatının illər üzrə müəyyənləşdirməsi və müvafiq təkliflərin hazırlanması	Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması, İqtisadiyyat, Ali və orta ixtisas	+	+	+	+	+

		təhsili şöbələri, ali təhsil müəssisələri						
5.2.3	Tələbələrin təcrübə keçmə prosesinin keyfiyyətini yüksəltmək məqsədi ilə ali məktəb və kadr istehlakçılarının qarşılıqlı münasibətlərini tənzimləyən müvafiq sənədlərin təkmilləşdirilməsi	Ali və orta ixtisas təhsili, İqtisadiyyat şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+	+
5.2.4.	İstehsalatda çalışan kadrların ali təhsil sistemində ixtisasartırma və yenidən hazırlanmasının təşkili məqsədi ilə mövcud şəbəkə və ştat vahidləri çərçivəsində trening mərkəzlərinin yaradılması barədə təkliflərin hazırlanması	İqtisadiyyat, Ali və orta ixtisas təhsili, Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+	+
5.2.5.	Dövlət və biznes strukturlarının sifarişləri əsasında məqsədli mütəxəssis hazırlığı mexanizminin işlənilib hazırlanması və tətbiqi	İqtisadiyyat ,Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+	+
5.3.	Ali məktəblərdə əmək bazarının monitorinqi və mövcud ştat vahidləri çərçivəsində işə düzəltmə mərkəzlərinin yaradılması	Ali təhsil müəssisələri		+	+			
5.3.1.	Ali məktəblərdə işə düzəltmə mərkəzlərinin yaradılması üzrə normativ hüquqi bazanın və rəqlamentləşdirici sənədlərin hazırlanması və təsdiqi	İqtisadiyyat, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri		+				
5.3.2.	Ali məktəblərdə mövcud ştat vahidləri çərçivəsində işə düzəltmə mərkəzlərinin yaradılması	İqtisadiyyat, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri			+			
5.3.3.	İşə düzəltmə mərkəzləri tərəfindən əmək bazarının mütəmadi monitorinqinin keçirilməsi və məzunların işlə təmin olunmasına yardım göstərilməsi	Ali təhsil müəssisələri		+	+	+	+	+
5.4.	Ali təhsil üzrə idarəetməni təmin edən menecer sisteminin yaradılması	Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması, Ali və orta ixtisas təhsili İşöbəsi, ali təhsil müəssisələri	+	+	+	+	+	+
5.4.1.	Ayrı-ayrı təhsil müəssisələrində təhsil menecerlərinin hazırlanmasının təşkili	Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması, Ali və orta ixtisas təhsili İşöbəsi, ali təhsil müəssisələri		+	+	+	+	+
5.5.	Məzun yarmarkalarının təşkili	Ali təhsil müəssisələri	+	+	+	+	+	+

6. Elmi-tədqiqat işləri								
6.1.	Elmi-tədqiqat işlərinin ali təhsil müəssisələrinin yönümünə uyğunlaşdırılması	Elm şöbəsi, ali təhsil müəssisələri	+	+	+	+	+	+
6.1.1.	Ali təhsil müəssisələrində aparılan elmi-tədqiqat işlərinin monitorinqi həyata keçirmək üçün işçi qrupunun yaradılması	Elm şöbəsi, ali təhsil müəssisələri	+	+	+	+	+	+
6.1.2.	İşçi qrupunun rəyi əsasında ali məktəblərdə aparılan elmi işlərinin mövzularına dair təkliflərin hazırlanması	İşçi qrupu, Elm şöbəsi						
6.1.3.	Elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqinin təşkili	Ali təhsil müəssisələri	+	+	+	+	+	+
6.2.	Ali təhsil müəssisələrində elmi-tədqiqat işlərini inkişaf etdirmək və onların beynəlxalq nüfuzlu jurnallarda dərc olunmasını stimullaşdırmaq məqsədi ilə Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun elmi araşdırmalar fondunun yaradılması	Təhsil Problemləri İnstitutu, Elm şöbəsi, ali təhsil müəssisələri	+		+			
6.2.1.	Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun elmi araşdırmalar fondunun yaradılması barədə təkliflərin hazırlanması	Elm şöbəsi, Təhsil Problemləri İnstitutu, ali təhsil müəssisələri	+					
6.2.2.	Elmi araşdırma fondunun fəaliyyətini tənzimləyən normativ sənədlərin hazırlanması	Elm şöbəsi, Təhsil Problemləri İnstitutu	+	+				
6.3.	Elmi-tədqiqat işlərinin nəticələrinin kommersiyalaşdırılması mexanizminin yaradılması	Təhsil Problemləri İnstitutu, İqtisadiyyat şöbəsi, ali təhsil müəssisələri		+	+			
6.3.1.	Elmi-tədqiqat işlərinin tətbiqini təmin edən müvafiq mexanizmin yaradılması	Elm şöbəsi, ali təhsil müəssisələri	+	+				
6.4.	Tələbələrin elmi-tədqiqat işinə cəlb olunmasını təmin edən yeni mexanizmin hazırlanması	Elm şöbəsi, ali təhsil müəssisələri	+	+				
6.4.1.	Elmi-tədqiqatların aparılmasına meyl olan tələbələrin müəyyənəşdirilməsi	Ali təhsil müəssisələri	+	+	+	+	+	+
6.4.2.	Ali məktəblərdə tələbələrin elmi-tədqiqat işlərinin koordinasiya edən müvafiq qurumların yaradılması	Elm, İqtisadiyyat şöbələri, ali təhsil müəssisələri	+	+				
6.4.3.	Tələbələrin elmi-tədqiqat işlərinin rəhbərliyinə aparıcı alimlərin cəlb olunması	Ali təhsil müəssisələri	+	+	+	+	+	+
6.5.	Ali təhsil müəssisələri, Azərbaycan Milli Elmlər Akademiyası və sahə institutları arasında koordinasiyanın gücləndirilməsi	Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qurumları, ali təhsil	+	+	+	+	+	+

		müəssisələri						
6.6.	Ali məktəblərdə elmi-tədqiqat işlərinin dövlət sifarişi formasında təşkilinin hüquqi bazasının yaradılması	Elm, İqtisadiyyat şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+	+
6.6.1.	İşçi qrupunun yaradılması	Elm şöbəsi	+					
6.6.2.	Ali məktəblərdə elmi-tədqiqat işlərinin dövlət sifarişi formasında təşkilinin hüquqi bazasının yaradılması üzrə təkliflərin hazırlanması	İşçi qrupu	+	+				
6.6.3.	Ali məktəblərdə elmi-tədqiqat işlərinin dövlət sifarişi formasında təşkili üçün qrantların müsabiqə yolu ilə ayrılma mexanizminin yaradılması	Elm, İqtisadiyyat şöbələri, ali təhsil müəssisələri		+				
6.7.	Ali təhsil müəssisələri tərkibində olan elmi-tədqiqat institutlarının və mərkəzlərin inkişaf etdirilməsi	Elm, İqtisadiyyat şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+	+
6.7.1.	Ali təhsil müəssisələri nəzdində olan elmi-tədqiqat institutlarının və mərkəzlərin müvafiq inkişaf planlarının hazırlanması və həyata keçirilməsi	Elm, İqtisadiyyat şöbələri, ali təhsil müəssisələri	+	+				
7. Təhsilin maddi-texniki bazası və strukturu								
7.1.	Müasir tipli universitet şəhərciklərinin yaradılması barədə təkliflərin hazırlanması	İqtisadiyyat, Ali və orta ixtisas təhsili, şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+	+
7.1.1.	Ali Təhsil müəssisələrinin мадди техники базасынын мүшкямлиндирилмясиня даир мцвафиг програмын шазырланмасы цццн ишчи групунун йарадылмасы	Игтисадиййат шюбяси, али тяцсил мцяссисяляри						
7.1.2.	İşçi qrupu tərəfindən ali тяцсил мцяссисяляринин мадди техники базасынын мүшкямлиндирилмяси цзря програм лайишясинин шазырланмасы вя тяддигя тяддим олумасы	Ali təhsil müəssisələrinin işçi qrupu	+	+				
7.1.3.	Bakının mərkəzində infrastruktur baxımından genişlənmə imkanları məhdud olan ali təhsil müəssisələri üçün şəhər kənarında universitet şəhərciklərinin qurulması ilə bağlı təkliflərin hazırlanması	Ali və orta ixtisas təhsili, İqtisadiyyat şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+	+
7.2.	Mövcud təhsil proqramlarının müasirləşdirilməsi və yenilərinin hazırlanması üçün maddi-texniki təminatın təşkili	Ali və orta ixtisas təhsili, İqtisadiyyat şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+	+
7.2.1.	Müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını təmin edən dövlət	Ali və orta ixtisas təhsili,		+	+			

	təhsli standartlarının tələblərinə uyğun tədris-laboratoriya bazasının maddi-texniki təminatının təşkili	İqtisadiyyat şöbələri, ali təhsil müəssisələri						
7.3.	Ali təhsil müəssisələrində mövcud ştat vahidləri çərçivəsində informasiya-kommunikasiya texnologiyaları mərkəzlərinin yaradılması	İqtisadiyyat, Təhsil sisteminin informasiyalaşdırılması, Təhsilin idarəolunmasının məlumat sistemləri, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri		+				
7.3.1.	Ali təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları mərkəzlərinin yaradılması üzrə mövcud imkanların təhlili, maddi-texniki bazanın gücləndirilməsi və reqlamentləşdirici sənədlərin hazırlanması	İqtisadiyyat, Təhsil sisteminin informasiyalaşdırılması, Təhsilin idarəolunmasının məlumat sistemləri, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri			+			
7.3.2.	Ali təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin təhlili və onun nəticələrinə uyğun olaraq müvafiq qurumların yaradılması	İqtisadiyyat, Təhsil sisteminin informasiyalaşdırılması, Təhsilin idarəolunmasının məlumat sistemləri, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+	+
7.4.	Mövcud büdcə və büdcədən kənar xüsusi vəsaitlərdən daha səmərəli istifadə olunmasına nəzarətin gücləndirilməsi, ayrılmış vəsaitin təhsilin nüfuzunun və maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsinə nail olunması	İqtisadiyyat, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+	+
7.4.1.	Mövcud büdcə və büdcədən kənar xüsusi vəsaitlərin istifadəsində şəffaflığı təmin etmək üçün onların xərclənməsi barədə hesabat mexanizminin təkmilləşdirilməsi	Ali və orta ixtisas təhsili, İqtisadiyyat şöbələri, ali təhsil müəssisələri	+					
7.5.	Ali təhsil müəssisələrində kitabxana fondunun yeniləşdirilməsi və elektron kitabxanaların yaradılması	Elm, Təhsil sisteminin informasiyalaşdırılması, Təhsilin idarəolunmasının məlumat sistemləri, Ali və orta ixtisas təhsili, İqtisadiyyat şöbələri, ali təhsil müəssisələri	+	+				
7.5.1.	Ali təhsil müəssisələrinin kitabxanaların və kitabxana fondunun yeniləşdirilməsi üçün tədbirlərin görülməsi	Elm, Təhsil sisteminin informasiyalaşdırılması,	+	+	+	+	+	+

		Təhsilin idarəolunmasının məlumat sistemləri, Ali və orta ixtisas təhsili, İqtisadiyyat, Dərslik və nəşriyyat şöbələri, ali təhsil müəssisələri						
7.5.2.	Ştrix-kodlaşma texnologiyasından istifadə etməklə kitabxanaların tam elektron kataloqunun hazırlanması	Təhsil sisteminin informasiyalaşdırılması, Təhsilin idarəolunmasının məlumat sistemləri şöbələri, Ali təhsil müəssisələri	+	+	+			
7.5.3.	Kitabxana sistemində məlumat, şəbəkə və internet texnologiyalarının inkişaf etdirilməsi	Təhsil sisteminin informasiyalaşdırılması, Təhsilin idarəolunmasının məlumat sistemləri şöbələri, Ali təhsil müəssisələri	+	+	+	+	+	+
7.5.4.	Elektron kitabxanaların yaradılması və onların müasir kitabxana-informasiya-resurs mərkəzlərinə çevrilməsi, İnternetə, dünya informasiya mərkəzlərinə sərbəst girişin təmin edilməsi	Təhsil sisteminin informasiyalaşdırılması, Təhsilin idarəolunmasının məlumat sistemləri şöbələri, Ali təhsil müəssisələri	+	+	+	+	+	+
8. Ali təhsilin iqtisadiyyatı								
8.1.	Ali təhsilin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi	İqtisadiyyat, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+	+	+	+	+
8.1.1.	Ali təhsilin maliyyələşdirilməsi ilə bağlı mövcud normativ sənədlərin monitorinqi və təhlili	İqtisadiyyat, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+				
8.1.2.	Ali təhsilə müxtəlif maliyyə mənbələrinin cəlb edilməsinə imkan yaradan təkliflərin hazırlanması	İqtisadiyyat, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+				
8.1.3.	Ali təhsil müəssisələrinin inkişaf etdirilməsi məqsədi ilə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına vəsaitin əldə edilməsinə imkan verən təkliflərin hazırlanması	İqtisadiyyat, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+				

8.1.4.	Adambaşına maliyyələşdirmə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi	İqtisadiyyat, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+			
8.2.	Mövcud qanunvericilik çərçivəsində ali təhsil müəssisələrinin maliyyələşdirilməsində yeni modelin yaradılması barədə təkliflərin hazırlanması	İqtisadiyyat, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+			
8.2.1.	Yeni modelin yaradılması ilə bağlı mövcud qanunvericilikdə müvafiq dəyişikliklərin aparılması barədə təkliflərin hazırlanması	İqtisadiyyat, Ali və orta ixtisas təhsili şöbələri, ali təhsil müəssisələri	+	+			